



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 220 (9099) BAZAR, 9 oktyabr 2022-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsi ucaldılacaq



Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb



Avropada Qarabağ uğuru

Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Avropa İttifaqının və onun prezidenti Şarl Mişelin vasitəçilik formatı mövcuddur. Burada Qarabağ mövzusu yoxdur və bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Hazırkı dövrdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmini, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması ən vacib amildir. Artıq bundan sonra konkret addımların atılması mütləqdir.



Dəmir iradənin qətiyyəti

1991-ci ildə respublikamız müstəqilliyini bərpa etdikdən sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etdi. İndi tanınması rəsmi elan etməsi növbəti mərhələyə keçidə - sərhədləri müəyyənləşdirməyə, diplomatik əlaqələr qurmağa, bir-birinin daxili işlərinə qarışmamaq barəsində öhdəlik götürməyə, Zəngəzur dəhlizinin açılmasına imkan yaradır. Görüş bir daha göstərdi ki, Azərbaycanın prinsiplərinə hətta onunla barışmayan qüvvələr belə dövlətimizin mövqeyini qəbul etməyə məcbur edir. Bu isə cənab Prezidentin milli maraqlarımıza sükənon, Azərbaycanın tarixi ədalətini bərpa etməyə yönələn, düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir.



Azərbaycan Avropa ilə iqtisadi əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirir

Bu gün dünya ağılsız, böyük bir sürətlə dəyişir. Baş verən yeniliklərin məzmunu və istiqamətləri bizi müəyyən qənaətlərə gəlməyə və nizamlı dəyişən dünya üzərində öz yerimizi əminliklə tutmağa və arxayınlıqla irəli çıxmağa imkan verir. Biz 44 günlük müqəddəs müharibəni yeni, unikal və hər tarixində heç bir dövlətin, hətta superqüvvələrin və NATO blokunun belə ağına gəlməyən beşinci nəsil müharibəsi kimi apara bildik.



Azərbaycan şərtlərini dikdə edir

Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin həm xarici, həm də daxili strateji inkişaf xəttini uğurla həyata keçirir.

Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox global problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələr verir. Hamını sülhü qorumaqdan ötrü çalışmağa dəvət edir. Qələbə ilə tamamlanan yeni dövr isə öz sözünü deyir.

Elo bu günlərdə Çexiyanın paytaxtı Praqa şəhərində təkil olunmuş Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş və sonunda verilən birgə bəyanat Azərbaycan diplomatiyasının daha bir qələbəsidir. Başqa sözlə, bunu Vətən müharibəsindəki qələbəmizlə Azərbaycanın regionda yaratdığı yeni tarixi reallıqların dünyada qəbul olunması, düzgün dəyərləndirilməsi və bu obyektiv reallıqlar fonunda Ermənistanla sülhün əldə olunmasına doğru mühüm bir addım saymaq olar.



2023
HEYDƏR ƏLİYEV ili



Qəlblərdə yaşayan Ümummillə Lider

Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, bu qüdrətli şəxsiyyət nəyi necə edəcəyini gözəl bilirdi. Amma hansısa qərar verməzdən öncə məsləhətləşməyə, ziyalıların fikrini öyrənməyə xüsusi önəm verirdi.

Ulu Öndər xalqın ən sadə, sırası üzvündən tutmuş ən böyük ziyalılarına qədər insanlarla dostluq etməyi sevdi. Bir-başla onlarla ünsiyyətə üstünlük verirdi. Heydər Əliyev xalqın dostu idi. Təsədüfi deyil ki, Ulu Öndəri jurnalistlər də özlərinin ən yaxın dostu hesab edirdilər...



Elm xadimləri

Böyük ziyalı

Fəaliyyət dairəsi geniş idi: alim, pedaqoq, tərjüməçi... Xalqın dərin köklərlə bağlı olduğu Şorq qədr Qərb mədəniyyətinin və ədəbiyyatının da bilicisi idi. Bu iki mədəniyyətin sintezini, yaradıcı üslubunu, yeni bədi cərəyanların təşəkkülünü tədqiq edirdi. Şorqlu Qərbin vəhdəti, mənavi dəyərlərin qovuşması elmi yaradıcılığında mühüm yer tuturdu.

Zəngin elm ocaqlarımızdan birinə - Azərbaycan Elmlər Akademiyasının Şərqsünəsləq İnstitutuna uzun illər rəhbərlik etdi. Azərbaycan şərqsünəsləq elminin inkişafında misilsiz xidmətlər göstərdi. Böyük işlərə başladı və uğurla həyata keçirdi. İnanmaq çətin olsa da, bütün bunları cəmi elli üç illik ömrünə sığışdırmağı bildi Aida İmanquliyeva.



Azərbaycan Milli Şəhərsalma Forumunda Bəyannamə qəbul olunub

Biz bütün səviyyələrdə konstruktiv iştirakçılıq təmin etmək məqsədilə dəyişikliklərin idarə olunması və mehriban qonşuluq üçün əlverişli, təhlükəsiz, habelə yaşa və gendər həssas ətraf mühitini gücləndirməklə bağlı zəruri düşüncə dəyişikliyinə təmin edən yaradıcı həllər və innovativ təcrübələrin davamlı mübadiləsinə və paylaşımına tövsiyə edirik.



Ermənistan hərbi cinayət törədib

İndi Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərdən biri işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsidir. Xatırladaq ki, Brüsseldə baş tutan bütün üçtərəfli görüşlərdə də mina probleminin həlli ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda işğaldan azad edilmiş müəyyən

ərazilərin minalanmış sahələrinin xəritəsi Ermənistan tərəfindən ölkəmizə təqdim olundu. Ancaq bu xəritələr işğaldan azad edilmiş əraziləri tam əhatə etmir.

Ermənistan ötən il iyunun 12-də Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edildi.



İki əsrin poçtalyonu

Təxminən 15-20 il əvvəl bir bəy sevgilisi üçün xaricdən tez-tez məktub göndərirdi. Xanım hər məktubu alanda o qədər sevinirdi ki... Düşünürdüm, sən bir məktubun şənə-şöhretinə bax!


Yolboyu poçtalyonla salamlanmayan qalmır. Onların arasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, qocaman həkim, dönməçi, komendant, evdar qadın da var idi. Ayaq saxlayıb poçtalyonla kef-əhval tutur, kimisə nəşə deyir, kimisi isə nəşə öyrənirdi. Hər biri ilə mehriban və təmkinli davranış gözdən yayınmır, bir az da emosiyasız baxışlarla onlara yol göstərir, lazım olduqda poçta yönləndirirdi.



Zəfərin izi ilə

Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əsas əməliyyatlardan biri oldu

Şuşaya gedən yolun başlanğıcı





Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq memarlıq sənətinin təşəkkülündə mühüm xidmətləri olan görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə **qərara alıram**:

1. Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklinə birgə abidəsi ucaldınsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə bir-

likdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2022-ci il

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855;

2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953; 2020, № 3, maddə 228, № 6, maddə 690, № 8, maddə 1036; 2021, № 4, maddə 327, № 6 (I kitab), maddə 570, № 8, maddə 920; 2022, № 5, maddə 445, № 6, maddə 597; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 avqust tarixli 1779 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 14.3-1-ci bənd əlavə edilsin:

"14.3-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədən kənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçıları olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə məaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;"

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2022-ci il

Azərbaycan Avropa ilə iqtisadi əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirir

Əvvəlki 1-ci sahə.

Bu məqəddəs savaşla isbat etdik ki, Qafqazda elə yeni güc mərkəzi yaranmışdır ki, onunla hesablaşmadan bu qədim diyarın aqibəti ilə bağlı heç bir qərar qəbul etmək mümkün deyil.


İki dəniz arasındakı bu regionda marağı olan bütün qüvvələr Azərbaycanla hesablaşmadan, onun maraqlarını nəzərə almadan heç bir qərar verə bilməz. Artıq hamı aydındır ki, biz səbrlə 30 il işğal altında yatan ərazilərimizin boşaldılmasını gözləyən xalq deyilik. Artıq biz bilir ki, müasir dünya bütün demokratik dəyərlərə rəğmən qədərindən artıq ədalətsiz mövqə sərgiləyə bilər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Ermənilərin işğal etdikləri torpaqları tərk etməklərini gözləmək sadəlövlükdür. Ağlımız, iqtisadi güdrətimiz, hərbi zəkamız bizə zamanın nəbzini tutmağa və düşmənin üstünə beşinci nəslin yüksək texnologiyaları ilə yeriməyə imkan verdi. Biz belə fürsətləri əldən buraxmadıq.

Artıq Azərbaycan fərqli dövlətdir və hamı bizimlə nə qədər öcaşşə də, arxivə sildiyimiz zamanın səbri ilə danışıqlara davam etmək istəsə də, bizimlə razılaşmaq məcburiyyətindədir. Bu baxımdan Prezident İlham Əliyevin Bolqarıstan səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu görüş mahiyyət etibarilə nə qədər iqtisadi məzmun kəsb etsə də, biz digər aspektləri və fərqli məqamları da gözəndən qaçırmalı deyilik.

Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə keçirdikləri görüşdə münasibətlərimizin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və bu səfərin iki dövlətin diplomatik münasibətlərinin qurulmasının 30 illiyi əzəmətli baş tutmasının böyük rəmzi məna daşıdığı qeyd edilmişdir. Bolqarıstan Prezidenti Azərbaycanın təbii qaz alacağını diqqətə çatdırıb, bu görüşün təkcə enerji sahəsinin deyil, digər strateji sahələrdə də mütakərrim mövzusunda çevrələcəyini bildirmişdir.

Sentyabrın 30-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev matbuatla bəyanatlarla çıxış etmişlər. Prezident Rumen Radev bəyanatında İlham Əliyev Bolqarıstanın səmimi dostu, Azərbaycanın isə arzuolunan, etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırdı. İlk dəfə Azərbaycanın təbii qaz almaqla Avropanın enerji xəritəsinin dəyişdiriləcəyini bildirdi: "Bolqarıstan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə mürciət edib ki, əlavə qaz həcmi almaq və nəql etmək istəyirlər".

Artıq hər iki dövlət enerji məsələlərindən başqa digər innovativ sahələrdə kəşiflərə əmək-



daşlıq imkanlarını nəzərdən keçirəcək. Bu sırada informasiya texnologiyaları, süni intellekt, gübrə istehsalı, avtomobil və ehtiyat hissələrin istehsalı, kənd təsərrüfatı, qida sənayesi, əzəmətli, turizm kimi mühüm sahələr də əhatə ediləcək.

Bolqarıstan Prezidenti geosiyasi, regional vəziyyətin nəzərdən keçirildiyini, daha çevik qərarların qəbul edilməsini vacibliyini vurğulamışdır.

Biz onun şahidiyik, Azərbaycan artıq müasir dünyada getdikcə nüfuzunu gücləndirən, daha geniş və əhatəli problemlərin həllində iştirak edən dövlətə çevrilməkdədir.

Prezident İlham Əliyevin Sofiyada Bolqarıstan rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə keçirdiyi fərdi görüş də Azərbaycanın geniş iqtisadi islahatları gedən dövlət kimi getdikcə artan nüfuzunu təsdiq edir. Azərbaycan Prezidenti çıxışında bu ölkənin biznes icması ilə tanış olmaq firsətindən, Prezident və Baş nazirə apardığı mütakərrim razı qaldığını qeyd etdi: "Biz qarşılıqlı əməkdaşlığı genişləndirməyin yollarını mütakərrim etmişik. Biz enerji və nəqliyyat sahələrində də daxil olmaqla, iqtisadi əlaqələr, ticari əməkdaşlıq sahələrində toxunduq. Bu sahələrdə bizim qarşılıqlı əlaqələrimiz, həmçinin regional inkişaf üçün çox mühümdür". Prezident İlham

Əliyev onu da vurğuladı ki, bu görüşdən sonra bolqar iş adamları bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəslə olacaqlar.

Tədbirdə çıxış edən Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatları ilə bölüşdülər. Maraqlısı o idi ki, bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirdilər. Faktiki olaraq, Azərbaycan iqtisadi baxımdan hamıya açıq ölkədir, uğurlu biznes mühtiti yarada bildiyi üçün xarici sahibkarlara daha yaxındır. Tədbirə gələn iş adamlarının bir qismi isə hətta onların biznesi üçün maraqlı sahə kimi Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını İlham Əliyevin diqqətinə çatdırdılar. Onu da qeyd edək ki, görüşdə bolqarıstanlı iş adamlarına Azərbaycanın investisiya imkanları və biznes mühtiti barədə də ətraflı məlumat verilməmişdir.

Aydın görünür ki, Azərbaycan uğurlu islahatları həyata keçirən yeni biznes modellərini tətbiq edə bilən ölkə kimi bütün dünyanın diqqətini çəkir. Bu baxımdan Azərbaycan Prezi-

dentinin Sofiyada bir sıra xarici ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlər xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyev Sofiyada Yunanıstanın Baş naziri ilə Yunanıstan-Bolqarıstan Qaz İnter-konektorunun (İGB) açılış mərasimi çərçivəsində keçirdiyi görüşdə TAP layihəsinin əhəmiyyəti, Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonektorunun üstünlükləri vurğulanmış, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilmişdir.

Sofiyada İlham Əliyev Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşkən o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolunu xüsusilə qeyd etmiş, Azərbaycanla Rumıniya arasında kənd təsərrüfatı, neft-kimya, energetika, o cümlədən elektrik enerjisinin ixracı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Biz artıq onu görürük ki, Azərbaycan müasir dünya düzənində müstəqilliyinin ilk illərindən ciddi seçilən yeni siyasi qüvvədir. Bizi tanıyır, bizə rəğbət bəsləyir, bizimlə hesablaşır, əməkdaşlığa gedir və ən başlıcası, bizimlə münasibətlərin dərinləşməsinə hamı maraqlıdır.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Azərbaycanın energetika naziri Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstanda səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli münasibətlər, siyasi dialoq və uğurlu enerji əməkdaşlığının mövcudluğu vurğulanıb. Qlobal enerji layihələrinin birgə həyata keçirilməsi və Gürcüstanın enerji təhlükəsizliyinə davamlı töhfələr verilməsi strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib. Enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formata inkişafını təmin edəcək layihələr və yeni imkanlar dəyərləndirilib.

Baş nazir İrakli Qaribaşvili Azərbaycanı etibarlı strateji tərəfdaş və Gürcüstanın enerji təchizatında əsas rol oynayan ölkə adlandırdı. Regionda sabit-



liyyə və inkişafa xidmət edəcək enerji layihələri üzrə əməkdaşlığa dostəyini ifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanla münasibətlərinin hətərfəli inkişafına xüsusi əhəmiyyət verdiyini deyən energetika naziri Pərviz Şahbazov enerji əməkdaşlığının dərinləşdirəcək imkanları diqqətə çatdırdı.

Görüşdə Azərbaycan və Gürcüstanın enerji sistemlərinin ötürülmə imkanlarının artırılması, Azərbaycanın ixrac edilən elektrik enerjisinin Türkiyə və Avropa ölkələrinə

nəqlinin təmin edilməsi ilə bağlı görülən işlər nəzərdən keçirilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın özündə birləşdirəcək Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin reallaşdırılmasında irəli gələn məsələləri müzakirə olub və bu layihənin ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açacağı qeyd edilmişdir.

Söhbət zamanı ikitərəfli münasibətlərin qarşılıqlı maraqlı doğuran digər istiqamətləri, eləcə də qlobal enerji bazarlarındakı vəziyyətdə dair fikir mübadiləsi aparılıb.

Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşüb

Oktyabrın 8-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müdafiə nazirinin birinci müavini əvvəlcə burada Ulu Öndər Heydər Əliyevin büstü və şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoyub.

Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsi birdeyiflik sükutla yad edilmişdir.

Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşərək müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırdı.



General-polkovnik K. Vəliyev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı Azərbaycan Ordusunun bölmələri, o cümlədən xüsusi təyinatlıların tərəfindən görülən cavab tədbirlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi.

O xüsusilə vurğulayıb ki, dövlət başçısının etimadını bundan sonra da doğrultmaq və bu baxımdan özümüzə düşən məsuliyyəti dərindən dərk etmək hər birimizin borcudur.

Baş Qərargah rəisi xüsusi təyinatlıların taktiki-xüsusi hazırlığının və peşəkərlilik səviyyəsinin daim yüksək səviyyəyə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin daha da artırılması, həmçinin əldə edilən dəyərli təcrübəsinin keçiriləcək təlimlərdə geniş tətbiq edilməsi ilə bağlı komandanıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Azərbaycan Milli Şəhərsalma Forumunda Bəyannamə qəbul olunub

Ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda Bəyannamə qəbul olunub. AZƏRTAC bəyannamənin mətnini təqdim edir.

"Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" postmünaqişə dövründə bərpə və yenidənqurmanın aparıcı qüvvəsi kimi.

Biz, Birinci Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA#1) iştirakçıları - milli və yerli hökumətləri, parlamentləri, vətəndaş cəmiyyətini, yaşlıları, qadınları, gəncləri, uşaqları, əlilliyi olan şəxsləri, yerli qrupları və icmaları, özəl sektoru, fondları və xeyriyyə təşkilatlarını, beynəlxalq və regional təşkilatları, akademik dairələri, peşəkarları və digər müvafiq maraqlı tərəfləri təmsil edərək postmünaqişə dövründə bərpə və yenidənqurmanın aparıcı qüvvəsi kimi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün davamlı inkişafın sürətləndirilməsi, eləcə də iqlim dəyişikliyi ilə bağlı tədbirlərin görülməsi və sülhün qurulması üçün yol xəritəsi olaraq "Yeni Şəhər Gündəliyi"nin (YŞG) yerli şəraitə uyğunlaşdırılmasına xüsusi diqqət yetirmək, dayanıqlı urbanizasiya proseslərinə əlaqələndirilmiş şəkildə yerli və milli töhfələri dəstəkləmək məqsədilə Ağdam və Bakı şəhərlərində toplaşmışıq.

BMT-nin sabiq Baş katibi Pan Gi Munun sözlərinə əsasən "qlobal dayanıqlılıq uğrunda mübarizəmiz məhz şəhərlərdə qalmaq gələcək və ya məğlub olacaqdır". Bu səbəbdən, biz hər kəs üçün rifahın və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə heç bir ayrı-seçkililiyə yol vermədən indiki və gələcək nəsillərin bütün nümayəndələri tərəfindən ədalətli, təhlükəsiz, sağlam, əlçatan, əlverişli, davamlı və dayanıqlı şəhərləri, yaşayış məntəqələrini qura bilmələrinin təmin etmək üçün bütün səyləri, vəsaitləri və resursları səfərbər etməyə çağırırıq.

Bununla biz dayanıqlı urbanizasiya haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi üzrə qlobal platforma kimi oktyabr ayının "Şəhərsalma ayı" ("Urban October") kimi qeyd olunması imkanının mühüm əhəmiyyətini qeyd edirik.

2022-ci ilin "Qüsurlara diqqət etməli. Heç kəsi və heç bir yeri diqqətdən kənar qoymamalı" mövzusunda uyğun olaraq, NUFA#1 çöxtərəfli platforma kimi ölkədə iqlim yaxşılaşdırılmasına töhfə verəcək dayanıqlı və ədalətli inkişafı təşviq edərək tarazlaşdırılmış şəhər inkişafı üçün faktiki məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək məqsədilə əsas qərar qəbul edənləri, şəhərsalma sahəsində ixtisaslaşmış məsul tərəfləri və mütəxəssisləri bir araya gətirir. Şəhərlərin bərpası üzrə göstərilən səylərin əsas elementlərinin müzakirə edərək qarşıya qoyulmuş iddialı hədəflərə nail olmaq üçün forum həmçinin hökumətlər və geniş ictimaiyyət tərəfindən əlaqələndirilmiş şəkildə kompleks yanaşmanın təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Biz, NUFA#1 iştirakçıları, bir daha təsdiq edirik ki, milli özünəməxsusluğun əsas elementi olaraq maddi və qeyri-maddi irs, yaradıcılıq və bədii müxtəliflik də daxil olmaqla mədəniyyətin tərənüm edilməsi və dirçəlişi şəhər böhranları üzrə urbanizasiya çağırışlarının həlli və dəymiş zərərini aradan qaldırılması sahəsində Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə 11-ci Məqsəd olan "Şəhər və yaşayış məntəqələrinin açıqlıq, təhlükəsizliyinə, davamlılığın və ekoloji dayanıqlılığın təmin edilməsi" və "Yeni Şəhər Gündəliyi"nin Azərbaycan Respublikasında adaptasiyasının tərkib hissəsidir.

Biz inanırıq ki, çoxşaxəli və sektorlararası əlaqələndirməni, şəffaflığı və hesabatlılığı artırmaq üçün dayanıqlı şəhər idarəetmə sistemləri hökumətlərin müxtəlif səviyyələri arasında bütün qərarvericilərin davamlı iştirakını və dialoqunu təmin etməlidir.

Biz şəhərlərin dayanıqlı inkişafı və "Yeni Şəhər Gündəliyi"nin həyata keçirilməsi üçün özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları və akademik dairələr, habelə digər tərəfdaşlarla əməkdaşlıq edərək mövcud əlaqələrin qorunub saxlanılması və yeni əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.

Biz bütün səviyyələrdə konstruktiv iştirakçılıq təmin etmək məqsədilə dəyişikliklərin idarə olunması və məhrəbən qonşuluq üçün əlverişli, təhlükəsiz, habelə yaşa və gəndərə həssas ətraf mühiti gücləndirməklə bağlı zəruri düşüncə dəyişikliyinə təmin edən yaradıcı həllər və innovativ təcrübələrin davamlı mübadiləsini və paylaşımını təşviq edirik.

Nəhayət, biz "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq, Azərbaycan Respublikasında təhlükəsiz, firavan, inklüziv və davamlı şəhərlərin, digər insan məskənlərinin yenidən qurulması üçün minalardan təmizləmənin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Bu Bəyannamə Polşanın Katovits şəhərində keçirilmiş XI Ümumdünya Şəhər Forumunun Bəyannaməsindən ilhamlanaraq Misirin Qahirə şəhərində keçiriləcək XII Ümumdünya Şəhərsalma Forumunun uğurluna töhfə vermək niyyəti ilə tərtib edilmişdir.

Biz, NUFA#1 Forumuna evsahibliyi etdiyinə görə Azərbaycan hökumətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə və ADA Universitetinə, Ağdam və Bakı şəhərlərinə, həmçinin forumun keçirilməsinə dəstək verdiyi üçün BMT-nin Məskunlaşma Proqramına təşəkkür edirik. Biz gələcək Milli Şəhərsalma forumlarının keçirilməsi istiqamətində fəaliyyətlərə töhfə vermək məqsədilə davamlı əməkdaşlığın təmin edəcəyini bəyan edirik".



VƏTƏN müharibəsinin möhtəşəm ZƏFƏRİ



Şuşaya gedən yolun başlanğıcı

Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əsas əməliyyatlardan biri oldu



Azərbaycanın rəşadətli ordusu torpaqlarımızı düşmən tapdağından azad etməkdə davam edirdi. Ordumuzun sürətlə irəliləməsindən təşvişə düşən düşmən hərbi mövqelərini, silah-sursatını, bayrağını atıb qaçdı. Silahlı Qüvvələrimizin gücünə, şücaətinə bələd olan xalqımız bildirdi ki, nailiyyətlər davam edir, düşməni torpaqlarımızdan çıxarıyıq.

Vətən müharibəsinin 13-cü günü, oktyabrın 9-da xalq Prezidenti İlham Əliyevdən növbəti müjdəli xəbəri aldı. Ali Baş Komandan xalqa müraciət edərək dedi: "Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istədim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazılı kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi".

Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmiz idi

Dövlət başçısı çıxışında qeyd etdi ki, bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqlarını düşməndən təmizləyir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərfəflə yerinə yetirirlər. Eyni zamanda strateji yüksəklikləri götürərək daha ol-verişli mövqelərə sahib olurlar.

Beləliklə, əməliyyat planı tam icra edilir və bu, müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat, həm də döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə sahibdir.

Həmin gün dövlət başçısı məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını da xalqımıza çatdırır. Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan hesab olunur. Çünki bu istiqamətdə gedən döyüşlər Azərbaycan Ordusunun Şuşaya yolunu açdı. Bu baxımdan Şuşanın azadlığında Hadrut döyüşlərinin əhəmiyyəti yüksək qiymətləndirilir.

Tarixə nəzər: 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilib, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzi-



batı mərkəzi seçilib. Qəsəbənin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrut kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində olub. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərarı idi. 26 noyabr 1991-ci ildə ləğv edilərək ərazisi Xocavənd rayonunun tərkibinə verilib. 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

İki günə düşməndən təmizləndirən strateji yüksəkliklər

Hadrut uğrunda döyüşlər oktyabrın 7-də başlasa da, cəmi iki gün ərzində ordumuz qəsəbə ətrafındakı strateji yüksəklikləri və yaşayış məntəqələrini işğaldan azad etdi və qəsəbəyə Azərbaycan bayrağı sancıldı.

2021-ci ilin martında Füzuli və Xocavənd rayonlarına səfər edən dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun əsasını qoydu. Bu yol başlanğıcını Zəfər yolundan götürür və Hadrut-Cəbrayıl-Sükürbəyli avtomobil yoluna birləşir. Qəsəbədə Azərbaycan bayrağını qaldıran dövlət başçısı Hadrut əməliyyatından söz açaraq dedi ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub.

Prezident bildirdi ki, ilk növbədə ətraf dağlar götürülüb: "Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüldükdən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi".

Dövlət başçısının dediyi kimi, Hadrutun işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

Ali Baş Komandan baş verən prosesləri belə izah etdi: "Hadrutun azad edilməsindən sonra biz Şuşa-

ya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün möhz Hadrutun azad edilməsi əsas məqsətdir. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayalardan dirmaşaraq biz Şuşanı işğalçı-lardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərbi elmində xüsusi yer tutacaq".

İlham Əliyev səfər çərçivəsində həmçinin Hadrut-Cəbrayıl-Sükürbəyli avtomobil yolunun təməlini qoydu. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Sükürbəyli kəndində



Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir.

Hadrutun azad edilməsinin birinci ilində qəsəbəyə səfər edən İlham Əliyev yeni "Hadrut" qovşaq yarımstansiyasının, məscidin əsasını qoydu. Qeyd edək ki, Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metrdir. Eyni vaxtda 250 nəfərin ibadət üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı olacaq. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.

Hadrutda Komando briqadasının yaradılması

Hadrutun əhəmiyyəti hər kəşə böllü idi, başlıcası isə Vətən torpaqlarını heç nədən qorxmada düşməndən azad etmək üçün irəli atılan cəsur oğullara. Buna görə qələbənin təmin olunmasında Hadrutun simasında Xocavəndin işğaldan azad olunmasının rolu böyük idi. Bu baxımdan Vətən müharibəsi şərfəflə təsis edilən orden və medallar sırasında "Xocavəndin azad olunmasına görə" medalı da var.

Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il və 24 iyun 2021-ci il sərəncamları ilə Xocavənd uğ-

runda döyüşlərdə iştirak etmiş 7991 hərbi qulluqçu "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

2021-ci il dekabrın 24-də Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak etdilər.

Şəxsi heyət qarşısında çıxış edən Prezident deyir ki, bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir. Had-

rutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, Komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir: "Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayəndələri və Vətən uğrunda öz-lərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbiçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkərlərini və yüksək mənəvi ruhunu qoruyacaqdır".

Dövlət başçısı qeyd etdi ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlar var. Hadrutun tarixi hissəsi yenidən qurulacaq: "...Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik".

Tarixi saxtalaşdıran ermənilər Hadrutla bağlı da eyni iddiada idilər. Prezident də ictimaiyyət nümayəndələri ilə görüşdə bu məsələyə toxunmuşdu. Qeyd etmişdi ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istər də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də, keçmiş də, dövlətçiliyi də, mifologiyası da saxtadır: "Sadəcə olaraq dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlərboyu burada yaşayıb".

Hadrut ermənilər İrandan XIX əsrdə köçürüldülər. O vaxta qədər burada erməni yaşamayıb. Tarixi saxtalaşdıraraq bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından no qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, -yəqin ki, onun adını görək deyirdilər yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər çəngəl informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəcüb edirdilər. Hadrutla bağlı bu yala-

na yer alan pilotsuz uçur aparatları əks olunub.

Hadrutda ölkə və yerli əhəmiyyətli iki məbəd var ki, bunlar erməni işğalı zamanı dağıdılıb. Onlardan biri 1170-ci ilə aid Alban məbədidir. Digəri isə XVIII əsrə aid məbəddir.

Ümumiyyətlə, Xocavənd rayonunun turizm potensialı genişdir. Ən əsası burada ilk insan məskənlərindən olan Azix mağarası yerləşir. Prezident ötən il Xocavənd rayonunun ictimaiyyət nümayəndələri ilə görüşündə qeyd etdi ki, bu rəhbərlik çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir.

Elman Məmmədov vurğulayır ki, o ərazilərin möhkəmləndirilməsi ermənilərin işğalından sonra Füzuli rayonunun bütöv bir hissəsini nəzarət altında saxlamağa imkan verir. Hadrutun işğalı ilə Cəbrayıl istiqamətindən Şuşaya gedən yollar da nəzarətə götürülmüşdü. Bu gün isə Hadrutda bərpə və quruculuq işləri gedir, o istiqamətdə yollar salınır: "Cənab Prezident Xocavənd sakinləri ilə görüş zamanı bəyan etdi ki, Hadrutun mövqeyi, mənzərəsi oranın hərbi gücünü artırmağa, həm də turizm zonası kimi inkişaf etdirməyə geniş imkanlar verir. Artıq Hadrutda görüləcək işlərin bünövrəsi qoyulub. İnşallah, yaxın gələcəkdə sakinlər Hadrutu köçürüləcək və orada həyat öz axarı ilə davam edəcək".

Hadrutun düşməne mənəvi və psixoloji zərbəsi

Hadrut azad edildikdən sonra da ermənilər bu gerçəyə inana bilmirdilər, əslində bunu qəbul etmək istəmirdilər. Hadrut əməliyyatı böyük istəmədir. Hadrut əməliyyatı böyük istəmədir. Hadrut əməliyyatı böyük istəmədir.

Hadrut əməliyyatı böyük istəmədir. Hadrut əməliyyatı böyük istəmədir. Hadrut əməliyyatı böyük istəmədir.

Hadrut əməliyyatı böyük istəmədir. Hadrut əməliyyatı böyük istəmədir. Hadrut əməliyyatı böyük istəmədir.

nın dərəcəsi ön pik həddə çatmışdı. Çünki Hadrutun işğaldan azad edilməsi Ermənistanı çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı.

Hərb elmində qəhrəmanlıq nümunəsi

Milli Məclisin deputatı Elman Məmmədov deyir ki, Hadrut qəsəbəsinin işğaldan azad olunması hərbi elmində qəhrəmanlıq nümunəsidir. Bu, xüsusi hazırlanmış, çox məharətlə həyata keçirilən hərbi əməliyyatın ürəkəcan nəticəsidir. Hələ çar Rusiyası dövründə Hadrutda sərhəd qarnizonu yerləşirdi. Hadrut həmişə hərbi xarakterli ilə seçilib. Sovet dövründə də o ərazidə hərbi hissələr mövcud olub.

Elman Məmmədov vurğulayır ki, o ərazilərin möhkəmləndirilməsi ermənilərin işğalından sonra Füzuli rayonunun bütöv bir hissəsini nəzarət altında saxlamağa imkan verir. Hadrutun işğalı ilə Cəbrayıl istiqamətindən Şuşaya gedən yollar da nəzarətə götürülmüşdü. Bu gün isə Hadrutda bərpə və quruculuq işləri gedir, o istiqamətdə yollar salınır: "Cənab Prezident Xocavənd sakinləri ilə görüş zamanı bəyan etdi ki, Hadrutun mövqeyi, mənzərəsi oranın hərbi gücünü artırmağa, həm də turizm zonası kimi inkişaf etdirməyə geniş imkanlar verir. Artıq Hadrutda görüləcək işlərin bünövrəsi qoyulub. İnşallah, yaxın gələcəkdə sakinlər Hadrutu köçürüləcək və orada həyat öz axarı ilə davam edəcək".

Ekspert deyir ki, Hadrut həm də ona görə önəmli idi ki, bu şəhər Şuşaya gedən yolda ciddi əhəmiyyət kəsb edirdi. Çünki Şuşada müdafiə olunan düşmən qüvvələri Hadrutun mövcudluğu və keçilməzliyini nəzərə alaraq bir qədər rahat idilər. Təbii ki, Hadrutun azad olunması ilə onların bu rahatlığı pozuldu.

Alp Arslan İmamqulu qeyd edir ki, düşmənin mənəvi, psixoloji olaraq çökməsi Azərbaycan Ordusunun daha sürətli şəkildə irəliləməsinə və düşmənin dirnilməsinə xüsusi töhfə verir. Düşmənin Dağlıq Qarabağın bir hissəsini real olaraq itirdiyini görməyi onlara mənəvi və psixoloji təsir edirdi. Hadrutun azad olunmasına qədər düşmən düşündürdü ki, bu əməliyyatlar sadəcə Dağlıq Qarabağ ətrafındakı yaşayış məntəqələrinin azad olunmasına sərf ediləcək, amma Silahlı Qüvvələrimizin Hadrutun azad etməsi, davamında Şuşanın azad olunması onları xəm xəyalından oyandırmış oldu. Hadrut döyüşləri, əməliyyatdakı qalibyyət Azərbaycan Ordusunda ruh yüksəkliyi yaratmasına görə də çox önəmli idi. Bundan başqa, düşmənin mənəvi yöndən sarsıdıcı zərbə almasında ciddi əhəmiyyət daşıyırdı.

Beləliklə, Hadrutun azad edilməsi Azərbaycan Ordusunun döyüş ruhunu, qələbə əzmini daha da yüksəltirdi, xalqın şanlı Zəfərə inamını daha da artırdı. O xoş anlara isə sayılı günlər qalır...

Əsmər QARDAŞANOVA, "Azərbaycan"



Müzəffər Sərkərdənin qüdrətli Ordusu



Onlar Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərində... Onlar qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazan əsgərlərdir. Onlar etdiklərini şişirtməyən, danışmağı sevməyən əsl qəhrəmandırlar. Vətənə can verən, vətənə can deyən Vətən oğullarıdır.

Aslan deyir ki, Vətən bizim evimizdir. Mənim XTQ-yə yazılma da, orada xidmət etməyi niyyətimə düşəndə və sonrakı xidmət etdiyim illərdə də bir arzum olub: "Torpqlarımı azad, Vətənim bütöv, dövlətim qüdrətli görmək... Allaha şükür ki, bunu gördük. İndi Azərbaycanla, qüdrətli Azərbaycan dövləti ilə fəxr etməkdə tam haqlıyıq. Məqsədim dövlətdən nə ev almaq olub, nə də hansısa bir imtiyaz qazanmaq. Vətənim mənim evimdir".

Qəhrəmanımız XTQ-nin ehtiyatda olan giziri Aslan Əli oğlu Şərifovdur. Aslan özü haqqında danışmağı sevmir. "Vətəndaş olduğum dövlətin, üstündə gözdüyüm torpağın az da olsa haqqını verə bilməmişəm, bu, mənə kifayət edir" deyir.

Aslan Əli oğlu Şərifov 14 iyun 1991-ci ildə Ağcabədi rayonunun Yeni Qarabulqə kəndində anadan olub. Orta təhsilidir. 4 oktyabr 2009-cu ildə Ağcabədi rayonundan haqiqi hərbi xidmətə çağırılıb. Gəncə şəhərində "N" sayılı hərbi hissədə qulluq edib. Aslan deyir ki, Ağcabədidə evimizin ya-

keçdikdən sonra xüsusi əməliyyat birliqadısına xidmətə başladım.

Aslan Şərifov 2012-2016-cı illərdə düşmən təxribatının qarşısını almaq məqsədilə keçirilən mühüm əməliyyatlarda iştirak edib. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsinə kimi xüsusi təyinatlıların xarici ölkələrdə və respublikamızda keçirilən kurslarında iştirak edib. Vətən müharibəsi başlayan gün, sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə düşmən qüvvələrinin qarşısını almaq

işləyirəm. İldə 46 gün də məzuniyyətim var. Ev üçün, avtomobil üçün müraciət etməmişəm, heç etmək niyyətində də deyiləm. Mən Vətənim üçün döyüşmüşəm, lazım gələrsə, bu gün də vətənimə canımı fəda etməyə hazırım.

Vətən bizim evimizdir

Digər həmsöhbətim isə XTQ-nin ehtiyatda olan baş giziri Vasif Əzizağa oğlu Məlikovdur. Vasif 7 iyul 1982-ci ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. 1997-ci ildə Bəcirəvan kənd orta məktəbini bitirib. 2000-ci il iyulun 11-də haqiqi hərbi xidmətə yola düşüb. Elə xidmətinin ilk günündən taleyinə XTQ-nin kəşfiyyat bölü-



Aslan Şərifov

şəm. Müalicəni bitirdikdən sonra Şuşanın müdafiəsi üçün getmişəm. Kəlbəcərin düşməndən təhvil alınmasında iştirak etmişəm. Laçın rayonunun Qaraqol istiqamətində döyüş tapşırıqlarını yerinə yetirmişəm. 2021-ci ilin sonlarında müharibədə aldığım yaralara görə ordu sıralarından ehtiyata buraxılmışam.

Vasif ikinci qrup Vətən müharibəsi əlilidir. Hazırda Aşeron rayonunun 6 sayılı DOST mərkəzində inzibətçi vəzifəsində işləyir.

- Əlillərə göstərilən sosial qayğı göz qabağındadır. Dövlət bütün problemlərimizlə maraqlanıb, yerində həll edir. İki övladım var. Aysel 15, Uğur 13 yaşda var. Həmişə istəmişəm ki, onlar atalarının adı çəkiləndə fəxr etsinlər. Çox şükür ki, Allah bu istəyimi yerinə yetirib. XTQ-də xidmət etdiyim, torpaqlarımız uğrunda savaş qatıldığım üçün çox qürurluyam. Açıq deyirəm ki, qulluq etdiyim müddətdə dövlətim mənə elə bir məvəbib verib ki, kimlərsən qəpisi döyməyə ehtiyac olmayıb. Məmnundurəm. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, dövlət müləccimi yüksək səviyyədə təşkil edib. İkinci qrup əlilliyə görə 350 manat fərdi Prezident təqaüdü alıram. Qüsursuz xidmətimə görə dövlət mənə pensiya verir. İşlə təmin edilməmişəm. Mənim yeganə təmənnam torpaqlarımızı azad, bütöv görmək olub. Bundan böyük müəkkəfət ola biləcəyini düşünmürəm. Yenə də vətənimə qarşı hər hansı təhlükə yaranarsa, silahla mənə sarılıb, torpaqlarımızın müdafiəsinə qalxmağa hazırım. Mən bu vətənimə əsgəriyəm. Lazım gələrsə, onun yanında canımı belə fəda edərdim.

Vətənə qürur yaşadan XTQ-nin döyüşçüləri ilə söhbət etdikcə, onların keçdikləri döyüş yolunu, hər bir anı qəhrəmanlıqla dolu tarixi izlədikcə insanın qəlbini fəxarətlə dolur. Söhbətin yekununda qəhrəmanlıqlarına heyran olduğumuz Vətən oğullarına "Siz bu xalqın, bu Vətənin qürur yerisiniz" deməkdən savayı söz tapı bilmədik.

Elşən QƏNİYEV,
"Azərbaycan"

"Mən vətənimin əsgəriyəm"



Vasif Məlikov



məqsədilə əks-hücum əməliyyatına qatılıb. Füzuli rayonunun Alxanlı kəndində döyüşə başlayan Aslan oktyabrın 1-də Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gəlib.

Aslan Şərifov ikinci qrup Qarabağ müharibəsi əlilidir. Hazırda 4 sayılı DOST mərkəzində İnsan resurslarının idarə olunması şöbəsinə inzibətçi vəzifəsində çalışır.

- Azərbaycan dövləti sosialiyönümlü dövlətdir. Vətəndaşların sosial rifah halının, həyat şəraitinin yaxşılaşması üçün dövlətimiz nə lazımdırsa edir. Bir vətəndaş, döyüşçü olaraq dövlətimlə qürur duyuram. Dövlət mənim bu gündə müləccimlə məşğul olur. Sağlamlığımı bərpası üçün hər şey edir. Müharibə zamanı istehlak kreditini ödədi. Mənzil-məişət problemlərini yaxşılaşdırmaq məqsədilə mənə 2500 manat yardım edildi. Əlilliyim təyin olunduqdan sonra Prezidentin ikinci qrup əlillərə ayırdığı 350 manat fərdi təqaüdünü alıram. Hərbi rütbəli olduğuma görə, mənə vəzifə məaşı təyin edilib. Gündə 7 saat olmağa həftədə 35 saat

yüzdə xidmət keçmək qismət olub. Vasif deyir ki, 2002-ci ildə XTQ kursuna seçilən 420 nəfərin biri də o olub:

- 420 nəfərin 20-si kursu müvəffəqiyyətlə başa vura bildi. Qürurluyam ki, homin 20 nəfərin içində mən də var idim. 2002-ci ildən 2022-ci ilin aprelinə kimi XTQ-də baş gizir rütbəsində kəşfiyyatçı vəzifəsində qulluq etmişəm. 2016-cı ilin Aprel döyüşlərinə qədər onlarca xüsusi əməliyyatlarda iştirakım olub. O zaman Talış kəndi uğrunda gedən döyüşlərdə xəsarət alsam da, xidmətdən ayrılmadım. 2020-ci ilin Vətən müharibəsində Kəlbəcər rayonunun Murovdağ istiqamətində döyüşlərə başladım, Cəbrayıl rayonu istiqamətində cəbhənin yarılmasında iştirak etmişəm. Cəbrayılın, Qubadlın, Füzulinin, Xocavəndin və Xocalımın hər neçə kəndinin düşməndən azad olunması uğrunda döyüşmüşəm. "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm. Xocalımın Çanaqçı kəndi istiqamətində gedən döyüşlərdə çoxsaylı qəlpə yarası alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilmişəm.

şəm. Müalicəni bitirdikdən sonra Şuşanın müdafiəsi üçün getmişəm. Kəlbəcərin düşməndən təhvil alınmasında iştirak etmişəm. Laçın rayonunun Qaraqol istiqamətində döyüş tapşırıqlarını yerinə yetirmişəm. 2021-ci ilin sonlarında müharibədə aldığım yaralara görə ordu sıralarından ehtiyata buraxılmışam.

Vasif ikinci qrup Vətən müharibəsi əlilidir. Hazırda Aşeron rayonunun 6 sayılı DOST mərkəzində inzibətçi vəzifəsində işləyir.

- Əlillərə göstərilən sosial qayğı göz qabağındadır. Dövlət bütün problemlərimizlə maraqlanıb, yerində həll edir. İki övladım var. Aysel 15, Uğur 13 yaşda var. Həmişə istəmişəm ki, onlar atalarının adı çəkiləndə fəxr etsinlər. Çox şükür ki, Allah bu istəyimi yerinə yetirib. XTQ-də xidmət etdiyim, torpaqlarımız uğrunda savaş qatıldığım üçün çox qürurluyam. Açıq deyirəm ki, qulluq etdiyim müddətdə dövlətim mənə elə bir məvəbib verib ki, kimlərsən qəpisi döyməyə ehtiyac olmayıb. Məmnundurəm. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, dövlət müləccimi yüksək səviyyədə təşkil edib. İkinci qrup əlilliyə görə 350 manat fərdi Prezident təqaüdü alıram. Qüsursuz xidmətimə görə dövlət mənə pensiya verir. İşlə təmin edilməmişəm. Mənim yeganə təmənnam torpaqlarımızı azad, bütöv görmək olub. Bundan böyük müəkkəfət ola biləcəyini düşünmürəm. Yenə də vətənimə qarşı hər hansı təhlükə yaranarsa, silahla mənə sarılıb, torpaqlarımızın müdafiəsinə qalxmağa hazırım. Mən bu vətənimə əsgəriyəm. Lazım gələrsə, onun yanında canımı belə fəda edərdim.

Vətənə qürur yaşadan XTQ-nin döyüşçüləri ilə söhbət etdikcə, onların keçdikləri döyüş yolunu, hər bir anı qəhrəmanlıqla dolu tarixi izlədikcə insanın qəlbini fəxarətlə dolur. Söhbətin yekununda qəhrəmanlıqlarına heyran olduğumuz Vətən oğullarına "Siz bu xalqın, bu Vətənin qürur yerisiniz" deməkdən savayı söz tapı bilmədik.

Elşən QƏNİYEV,
"Azərbaycan"

9-10 ZƏFƏR gündəliyi oktyabr 2020-ci il

Oktyabrın 9-da bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşməni atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyini qarşısını qətiyyətlə alıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə və qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.

Düşmən Goranboy, Tərtər, Ağdam, Bərdə, Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə tutur.

Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşməni atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edib.

Düşmən tərəfindən döyüş meydanında tərk edilən zirehli texnikalar isə bölmələrimiz tərəfindən tam işlək vəziyyətə olub keçirilir.

Ordumuz düşmənin hərbi hədəflərinə və hərbi texnikasına daqiq zərbələri davam edir.

Döyüş əməliyyatları zamanı düşmənin atəş qəddi hərbi texnikalar Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənilir.

Ermənistan ərazisində Mingəçevir istiqamətinə atılan ballistik hədəf Azərbaycan HİM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrəndən artıq hündürlükdə məhv edilir.

Düşmənin radioelektron mübarizə vasitələri məhv edilir.

Prezident İlham Əliyev xalqa müraciət edərək növbəti müjdələrini verir. Ali Baş Komandan bildirir ki, müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib - Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazılı kəndi, Qışlaq kəndi, Qa-



racallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

İlham Əliyev bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsini tarixi qələbə adlandırır, həmçinin Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını açıqlayır - 16 komanda məntəqəsi, 196 tank, 283 BM-21, 1 "Urağan", 10 öziyeriyən artilleriya qurğusu - onlardan 8-i "Akasiya", 2-si "Ovozduka", 36 piyadaların döyüş məşini, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 "S-300" kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 "Replend" radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsağan sursatı, 2 radiolokasiya stansiyası, 1 "Kalçuqa" anteni.

Qənimət kimi götürülmüş hərbi texnikalar - 18 tank, 4 top, 22 piyadaların döyüş məşini, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 ZIL maşını, 9 QAZ maşını.


Ali Baş Komandan bir daha qətiyyətlə vurğulayır ki, artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz: "Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovaçağıq".

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçılar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

Prezident İlham Əliyev "Sky News" və "CNN International" televiziya kanallarında müsahibələri yayımlanıb.

İlham Əliyev bir daha Azərbaycana qarşı səsləndirilən itihamlara faktlarla, sübutlarla cavab verərək deyir ki, həmsözlərin 28 illik "vasitəçilik" missiyası bir nəticə vermədi. ATƏT-in Minsk qrupunun 1992-ci ildən bu yana passiv formada "fəaliyyət"i bu gün baş verənlərə gətirib çıxardı. Bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yeterli olmadı. Azərbaycan məsələni bu gün özü həll edir.



Prezident həmçinin müharibənin hansı şərtlər əsasında dayandırılmasına da aydınlıq gətirərək dedi ki, danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır: "Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə bənaracağımızı bilmək istəyirik. İki millət bənarmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır".

Saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunur.

Bela ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib, yağıın başlayıb.

Baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat erməni xalqı və beynəlxalq ələmin diqqətini Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanında uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.

Oktyabrın 10-da gecə hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edir, düşməni atəş zərbələri endirilir.

Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" öziyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri daqiq atəşlə məhv edilib sıradan çıxarılıb.

Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutur.

Həmçinin Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələri düşmən tərəfdən atəş məruz qalıb.

Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür.

Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərəssat atəşi ilə məhv edilir.

Oktyabrın 9-da Ermənistan ərazisində Mingəçevir istiqamətində atılan, lakin Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilən 9K72 "Elbrus" əməliyyat-taktiki raket kompleksinin vurulmasından sonra yerə dağılan qalıqları aşkarlandı.



Tərəflər arasında bu gün saat 12:00-da atəşlə elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücumu keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.

Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınır. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.

Atəşlə rejimini pozan düşmənin zirehli texnikası, artilleriya bölməsi, həmçinin atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri daqiq zərbələrlə məhv edilir.

Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verir. Dövlət başçısı tərəflər arasında atəşlə elan olunması məsələsinə aydınlıq gətirərək deyir: "Biz öz bəyanatlarımızı sadəliklə, Azərbaycan öz üzərində götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Danışıqlar aparılmasına üçün sabah razılıq verilib. Buna görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır".

Prezident qətiyyətlə vurğulayır ki, əgər erməni tərəfi atəşlə rejimini sadiq olarsa, onda siyasi nizamlama mərhələsi başlanacaq, danışıqlara məcburetə məzasi başa çatacaq. Amma Azərbaycan axıra qədər gedəcək.

Ali Baş Komandan bir daha Ermənistan rəhbərliyinə səslənərək dedi ki, Azərbaycanla ultimatumlar, təhqiqlər və şantaj dilində danışmaq olmaz. Paşinyan Azərbaycanca 7 ultimatum təqdim edib, Azərbaycanlıların hissirləri təhqir edib, buna görə cəzalandırılmalı idi və bu gün Azərbaycan bunu reallaşdırır.

Humanitar atəşlə rejimini əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətinə, Aragül və Bənzur istiqamətlərindən isə Cəbrayıl istiqamətinə hücum etməyə cəhd edir.



Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur olur. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alır, onu tələyə salaraq darmadağın edir. Döyüş toqquşması nəticəsində düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilir.



Humanitar atəşlə rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin Ağdamın kəndlərini və saat 22:30-da başlayaraq Tərtər şəhərini artilleriya atəşinə məruz qalıb.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



Erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir



Tarix ermənilərin hər fürsətdə xalqımıza qarşı törətdikləri vəhşiliklərlə "zəngindir". Əfsuslar olsun ki, saxta erməni mifləri ilə birgə vəhşilik xisləti də bu xalqda nəsil-dənəslə ötürülür. Onların şərait yaranan kimi insanlığa sığmayan əməlləri adanı dəhşətə gətirir.

Bəzi əlamətlər bu skeletlərin hərbiçilərə aidliyindən xəbər verir. Üzərlərində pal-tarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Onların yanında 2 ədəd biçaq, siqaret kötlükləri, gilizlər də aşkara çıxarılıb. İlk baxış insan qalıqlarının Azərbaycan hərbiçilərinə aid olduğundan, əsirlikdə işgəncə ilə öldürüldüklərindən xəbər verir.

Xocavəndin Edilli kəndində aşkarlanan növbəti məzarlıq ermənilərin tarixboyu xal-

qac var. Qoy dünya bilsin ki, uzun illərdir saxta soyqırımı iddiaları ilə hər kəsi aldatmağa çalışsın, havadarlarına arxalanıb mənfur niyyətlərinə çatmaqdan ötrü tarixi yalanlarının arxasında gizlənməkdə pərgər olan qonşularımız necə bəd əməllər sahibdirlər. Bu məxluqların axıtdıqları gözyaşları necə saxta və riyakarlıqla örtülmüşdür.

Erməni saxtakarlığı həm də tarixi özünə edilən bərbəşə saxta müdaxilədir. Bunun isə

Kütləvi məzarlıqlarda yan-yan düzül-müş skeletlərə baxdıqca adam düşür ki, onların hərəsi bir tale olub. Hərəsi bir evdən, bir eldən gedib. Doğmaları, ümumən xalqımız otuz ilə yaxın müddətdə əzizlərinin, yaxınlarının yolunu gözləyib. Bəlkə hələ həyadadirlər, bəlkə bir gün qaydılar deyə kiçik bir ümidə sığınblar. Onların illər əvvəl erməni colladları tərəfindən bu cür işgəncə ilə öldürülərək belə kütləvi məzarlıqlarda

Ərazilər minalardan təmizləndikcə, qazıntılar aparıldıqca, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və hələ də tələyindən bir xəbər olmayan azərbaycanlılar haqqında yeni soruqlar çıxdıqca, araşdırmalar daha dəqiq izlərlə aparıldıqca nə qədər kütləvi məzarlıqlar aşkar olunacaq, kim bilir?! Bu sualın ən düzgün cavabı Ermənistanıdır. Ona görə də indi cidd-cəhdlə cinayətlərini ört-basdır etmə-

ni, Naftalanı ağır artilleriyadan atəşə tutması nəticəsində 100-ə yaxın mülki vətəndaşımız həyatını itirdi. Birinci Qarabağ müharibəsində isə ermənilər kənd və şəhərlərimizə hücumlar edir, mülki əhalini əsir götürür, güllələyirdilər. Erməni hərbiçilərinin 366-cı alayla birgə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törətdikləri qətlə XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biridir və bu cinayəti törədən-lər gec-tez ədalət mühakiməsi qarşısın-da cavab verməlidirlər.

Torpağın altındakı dəhşət

Vətən müharibəsindəki qələbəmizdən, torpaqlarımızın azadlığından sonra ermənilərin vaxtilə işğal altındakı ərazilərimizdə törətdikləri vandalizm əməlləri ilə bütün dünya tanış oldu. Qurulu şəhərlərimizi, kəndlərimizi viran qoyub xarabazara çevirmiş azğınlar yaratdıqları vəhşi mənzərələri, bədnam əməlləri ilə öz mahiyyətini ifadə etməkdədirlər. Cidd-cəhdlə özlərini dünyaya mədəni xalq kimi təqdim etməyə çalışan bu toplumun hansı mədəniyyətə sahibliyi daşı daş üstə qalmamış evlərimizdən, uçurulub-dağıdılan tarixi abidələrimizdən, donuz tövləsinə çevrilmiş məscidlərimizdən, dini ziyarətgahlarımızdan görünür.

Bundan da dəhşətli torpağın altındadır. Ermənilər daşnak əcdadlarının ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində törətdiklərini yenə təkrarla-maqdan çəkinməyiblər. Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirləri kütləvi şəkildə qətlə yetirərək onları to-pulum halında basdırdıqları aşkar edilmişdir. Mayaları hiylə, məkrə yolmuş bu mənfur millət qeyri-insani əməllərinin mə-hələ-mərhələ gerçəkləşdirməyi elə bil ki, qarşılarına məqsəd qoymuşdu. Birinci Qa-rabağ müharibəsində 3890 nəfər azərbaycanlının itkin düşdüyü bildirilir. Onların çoxu işgəncələrə məruz qalmış, öldürül-ərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını məlum olmuşdur.

Hazırda işğaldan azad edilmiş bölgə-lərimizdə abadlıq-quruculuq işləri davam etdikcə bir-birinin ardınca belə kütləvi məzarlıqlar - dəhşət mənzərələri aşkara çıxır və sivilizasiyanın indiki çağlarında özünə insan deyən varlıqların bu cür tük-ürpədiyi cinayətləri hər bir kəsin qanını dondurur.

Edilli kəndində daha bir kütləvi məzarlıq

Bu günlərdə belə məzarlıqlardan da-ha biri də Xocavənd rayonunun Edilli kəndində tapıldı. Məzarlıqda 12 nəfərin qalıqları var. İndiyə qədər Edilli kəndin-də 3 kütləvi məzarlıq sahəsi aşkar olu-nub. Birinci və ikinci sahədə ümumən 6, üçüncü sahədə isə 12 meyit aşkarlandı.



qırmızı qarşı misli görünməmiş qırğınla-rından daha biridir. Bu mənfur millətin azğın-ları azərbaycanlıların həтта cansız cəsədin-dən də ehtiyat edərək onların çoxunun əl və ayaqlarını məftillərlə, kəndirle bağlayıblar. Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir. Fevral ayında da Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan 26 jurnalist Xocavəndin Edilli kəndində tapılan birinci məzarlıqda er-məni vandalizmini lentə alıb.

Dünya şahid olsun ki...

Dünyanın erməni vəhşiliyinə şahidli-yi, onların xislətinə yaxşı bələd olması üçün bu mənzərənin mümkün qədər daha böyük auditoriyaya göstərilməsinə ehti-

əsl mahiyyəti düşməncilik, nifaq, xəyanət, mənfurluq, bədxah niyyətlərə bağlıdır. Belə bədxah niyyətlərin arxasında talan olunmuş şəhərlər, öldürülmüş insanlar, şikəst edilmiş vətəndaşlarımız, öz yurdlarında qaçqın dö-nmüş əhali, müharibələrin doğduğu aclıq, səfəllət, məhrumiyətlər durur. Onların ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri kütləvi qətləmlərdən xəbər verən Quba kütləvi məzarlığı və digər toplu məzarlıqlar, o illərin arxiv sənədləri arasında azər-baycanlılara qarşı soyqırımı faktlarını əks et-dirən dəhşətli fotolar, ən nəhayət, Xocalı soy-qırımı, bu gün tapılan kütləvi məzarlıqlar on-ların şər mahiyyətinə necə uyğun gəlir. Ən dəhşətli isə ermənilər bu şər əməllərindən hələ də nəticə çıxarmayıblar. İnsanlığa zidd bu cür bəşəri cinayətləri hələ də özlərinə rə-va görür, bundan utanıb-çəkinmirlər.



basdırıldıqları, qara torpağın daşnakların bu növbəti bəşəri cinayətinin üstünü örtüyü bəlkə kimsənin də ağına gəlməyib. Qanlı olayları təşkil edənlər yüzillər ötsə də, in-sanlıq düşməni kimi damğaları, gec-tez la-yiqli və mənəvi cəzalarını alacaqlar.

Ermənistan beynəlxalq hüquq normalarını yenə də pozur

Bu cür kütləvi qırğınlar təkə Xoca-vənd rayonunun Edilli kəndində deyil, eyni zamanda işğaldan azad edilmiş digər ərazilərdə də törədilib. Xocalıda, Ağdam-da, Füzulidə də belə kütləvi məzarlıqlara rast gəlinməsi labüddür.

yə çalışsınlar. Azərbaycanın ısrarlı tələblə-rinə baxmayaraq beynəlxalq hüquq norma-larını kobud şəkildə pozmaqla kütləvi məzarlıqların xəritəsini təqdim etməkdən yayınırlar.

Beynəlxalq Hərbi Tribunalın nizama-məsinə, eləcə də Cenevrə Konvensiyası-na əsasən, müharibə vaxtı əsirlərin belə qətləmi beynəlxalq hüquq normalarının pozulması və müharibə cinayətidir.

Ermənilər isə bu cür cinayətləri həm Birinci, həm də İkinci Qarabağ müharibələri zamanı hərbiçilərimizlə yanaşı, mülki şəxslərimizə qarşı da törədiblər. 44 günlük İkinci Qarabağ mü-haribəsi gedişində onların döyüş bölgə-sindən uzaq yaşayış məntəqələrimizi - Gəncəni, Mingəçeviri, Tərtəri, Bərdə-

Ermənistan hərbi cinayət törədib

Buna görə cavab verməli olacaqdır

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu şücaət göstərərək ərazilərimizi işğaldan azad etdi. İşğalçılar otuz ilə yaxın zəbt etdikləri Qarabağ və Şərqi Zəngəzur torpaqlarını tərk etməli oldular. Münaqi-şə bitsə də, Ermənistanın məsuliyyətsizliyi, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi səbəbindən Vətən müharibəsindən sonra da it-kilərimiz oldu.

Azərbaycanda ötən 30 il ərzində mina qurbanlarının sayı 3336-ya çatıb

Vətən müharibəsindən sonra baş verən hadisələr göstərdi ki, Ermənistan Azərbaycanı qarşı təxribatlarla əl çəkmək niyyətində deyil. Sentyabrın 12-dən 13-nə keçən gecə baş verənlər bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələri Azər-baycan-Ermənistan sərhədi yaxınlı-ğında Laçın, Kəlbəcər, Daşkəsən ray-onları istiqamətində Azərbaycana qarşı hərbi təxribata başladılar. Azər-baycanın qəhrəman əsgər və zabitlə-ri əks-həmlə ilə düşmənlə layıq oldu-ğuna cavab verdilər. Təəssüf ki, bu əməliyyat zamanı Azərbaycanın sək-sən igid oğlu şəhid oldu.

Sentyabrın 30-da saat 21:00 ra-dələrində isə iki mülki şəxs erməni

terrorunun qurbanına çevrildi. Hə-min gün Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsə-dov və Füzuli rayon Ağaxanlı kəndində anadan olmuş Çörkəz Quluza-də Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi əra-zisində erməni silahlı qüvvələri tə-rəfindən əvvəlcədən basdırılmış mi-naya düşərək hadisə yerində həlak oldular.

Bu günlərdə Kəlbəcər və Daş-kəsəndə minaların aşkarlanması bar-ədə daha bir məlumat yayıldı. Mü-dafiə Nazirliyindən açıqlandı ki, aş-karlanan erməni diversiya qrupları-nın Kəlbəcər rayonu ərazisində basdırıldığı növbəti 118 ədəd PMN-G tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazi-sində 108 ədəd PMN-G tipli piyada əleyhinə minadır və onlar mühən-dis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib.

Azərbaycanın tarixi torpaqlarını işğal altında saxladığı otuz ilə yaxın müddətdə qəsbkar ermənilər həmin ərazilərdə külli miqdarda mina bas-dırıblar. Terrorçuların Qarabağda və Şərqi Zəngəzurdə basdırıldıqları həmin piyada və tank əleyhinə olan partlayıcı qurğular bu günədək ne-çə-neçə azərbaycanlının faciəsinə

çevrilib. 30 il ərzində minlərlə soy-dumuzuz mina partlayışı nəticəsində əlil olub, ya da həyatını itirib.

2020-ci il noyabrın 10-da imza-lanan üçtərəfli bəyanatdan sonra da Ermənistan tərəfindən Azər-bayca-nın işğaldan azad olunan ərazilərinə döşənmə minalarının partlaması nəti-cəsində xeyli sayda vətəndaşımız ciddi xəsarət alıb və ya həlak olub. Onların arasında KİV nümayəndə-ləri də var. Ermənistanın mina terro-ru davam edir...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tviterdə bildirib ki, Ermənistan tə-rəfindən minaların kortəbii istifadə-si və minaların basdırılmasına hələ də davam edilməsi yarananlara və iztirablara səbəb olur". Xarici iş-lər naziri Azərbaycanın ötən 30 il ərzində mina qurbanlarının sayını açıqlayıb: "Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3336-ya çatıb. Bunla-rın 257-si 2020-ci il müharibəsin-dən sonrakı qurbanlardır".

Beynəlxalq hüquq pozan Ermənistan cəzalandırılmalıdır

İndi Azərbaycan dövlətinin qar-sısında duran əsas problemlərdən biri işğaldan azad olunan ərazilərin

minalardan təmizlənməsidir. Xatır-ladaq ki, Brüsseldə baş tutan bütün üçtərəfli görüşlərdə də mina prob-lemasının həlli ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın ardıcıl tələblərin-dən və beynəlxalq təzyiqlərdən son-ra ötən ilin sonunda işğaldan azad edilmiş müəyyən ərazilərin minalan-mış sahələrinin xəritəsi Ermənistan tərəfindən ölkəmizə təqdim olundu. Ancaq bu xəritələr işğaldan azad edilmiş əraziləri tam əhatə etmir.

Ermənistan ötən il iyunun 12-də Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məc-bur edildi. Həmin ilin iyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alındı. Bu xəritələrin də dəqiqliyi yüzdə 25 faizdir.

Ermənistan yenə də mina terro-runu davam etdirir. Belə ki, işğal-dan azad olunmuş ərazilərdə partla-yıcı qurğular yerləşdirməyə cəhd edir, hərbiçilərimizi, eləcə də mülki əhəlimizi mina təhlükəsi ilə üz-üzə qoyur.

Prezident İlham Əliyev Er-mənistanın mina xəritələrini verməkdən imtina etməsinə hərbi cinayət



adlandırır: "Burada ən böyük çətin-lik ondan ibarətdir ki, Ermənistan tərəfi bizi mina xəritələrini vermirdən, bundan imtina edir. Halbuki biz də-qəqli bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir".

Ermənistan işğaldan azad olun-muş ərazilərdə piyada əleyhinə mi-nalar basdırmaqla beynəlxalq hü-quq və öhdəlikləri heçə saydığını nümayiş etdirir. "Müharibə qurban-larının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konven-siyalarını, 1980-ci il 10 oktyabr ta-rixi "Hədsiz zərərləri sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bi-

lən müəyyən adi silah növlərinin is-tifadəsinə qoyulan qadağalar və ya məhdudiyətlər haqqında" Kon-vensiyanın ikinci protokolunun qəbul edilməsi ilə əlaqədar olaraq ermənilər belə xəritələri verməyə razı deyil. "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatın toplanması, istehsal və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənməyə sa-hələrin xəritələrinin təhvil verilmə-si, piyadalara qarşı minalardan isti-fadə etməyəcəkləri barədə öhdəlik götürür.

İşğaldan azad edilmiş yerləri tez bir zamanda mina təhlükəsin-dən xilas etmək üçün məqsədyön-lü işlər həyata keçirilir. Ancaq ge-niş ərazilərin minalardan təmiz-lənməsi olduqca böyük zaman və vəsait tələb edir.

Minaların mövcudluğu insanla-rın həyatı üçün təhlükəyə çevrilir. İşğaldan azad edilən ərazilərimizdə aparılan quruculuq-bərpa işlərinin də əhəmiyyətli dərəcədə ləngimə-sinə səbəb olur. Nəticədə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına da maneələr yaradır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"



9 Oktyabr Ümumdünya Poçt Günüdür

İki əsrin poçtalyonu

"Hərdən mənə elə gəlir ki, yaddaşım pozulsa, lap elə gözlərim tutulsa belə, hansı küçənin hansı hissəsində neçə nömrəli evin yerləşdiyini tapa bilərəm. 25 ilə yaxındır ki, bu küçələri qaçı-qaçı gözlərim. Məni çox ünvana ayaqlarım aparır, sanki gözlərim istiqamət üçün tanış nöqtəni sezən kimi estafeti ayaqlarıma ötürür. Bir də baxıram ki, budur, üz tutduğum ünvandayam! Həm də sizə bir sirr açım: biz təkcə ünvanları deyil, hətta həmin evlərdən gələn qoxuları da tanıyırdıq. Yəqin siz də təsdiqləyirsiniz ki, hər ocağın özünə-nəxəs qoxusu olur. Asan iş deyil, elə vaxt olub ki, bircə gündə 70 ünvana məktub çatdırısam..."

Bunu deyib çantasını səlhiyəyə salır, məktublarını ard-arda düzür, xəttat səlhiyəsi ilə növləri isə işarələyir poçtalyon Məmmədli.

Yaşlı poçtalyonla söhbətdə heç də quru rəsmiyyət hiss edilmir. Onunla söhbətimizin elə lap əvvəlində başa düşdüm ki, doğrudan da, poçtalyon quru bir idarə işçisi, sadə icraçı deyil. O, qoltuğuna vurub küçə-küçə daşdığı çantasında yüzlərlə sevinc, göz yaş və ümid daşıyır.

Məmmədli Rüstəmov 1998-ci ildən bəri "Azərpoçt"un 1 sayılı poçt filialının 10 sayılı şöbəsində çalışır, hər gün müxtəlif ünvanlara məktub daşıyır. 72 yaşlı poçtalyonu xidmət etdiyi ərazidə, demək olar, hər kəs tanıyır. O, "peşakar poçtalyon" müsabiqəsinin qalibidir, dərəcəli diplom və fəxri fərmanlarla təltif edilmiş.

Danışır ki, əslən Quba rayonunun Qonaqkənd kəndindəndir. Elə uşaqlığı da həmin kənddə keçib. Orta məktəbi bitirdikdən sonra 1968-ci ildə hərbi xidmət keçmək üçün Rusiyaya yollanıb. Ölkəyə qayıtdıqdan sonra isə o vaxtki Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda maşınqayırma mühəndisliyi ixtisası üzrə ali təhsil alıb. Sovetlər dağılına qədər metropolitenədə çalışıb. 1998-ci ildə həmin işdən ayrılmalı olub və könüllü olaraq poçtalyon peşəsini seçib.

Size məktub var...

Ömür yolundan danışıqda həyatının müəyyən anlarına - əvvəl tələbəlik illərinə, sonra parta arxasında oyladığı günlərə qayıdır. Əsgərlikdən danışdığı vaxt bərdən Leninqradın Qonaqkəndə pənah aparır: kənddə keçən uşaqlıq illərindən, böyük qardaşlarından, onlara yazdığı məktublarından və poçt qutusunda söz aşır. Sovxoz direktorunun müavini olan atasının üç oğlunu da başına yıxıb şam işığında onlara ərizə, akt, teleqraf və məktub yazmağın qaydalarını izah etdiyi günləri xatırlayır.

Bundan sonra deyir ki, poçtalyon xərçetməni dəqiq çəkməli, gedəcəyi yolları əvvəlcədən müəyyən etməlidir. Vaxt qızıldır, yolu nə qədər qısalda bilən, o qədər yaxşıdır.

Ona görə də poçtalyon Məmmədliyə qoşulub gətirdiyimiz Dilara Əliyeva küçəsi boyu marşrut xəttindən kənara çıxmamağa çalışır. Poçtalyon dəqiqliyi ilə təyinat nöqtələrinə üz tutur. Həmin mənzillərdən birinə, onların dili ilə desək, "ünvançı"ya yaxınlaşaraq qapını döyüb, "sizə məktub var" deyirik, işimizi icra edib mənzildən uzaqlaşırıq.

Görəsən, "ünvançı"ya verdiyimiz məktubda nə yazılmışdı, yaman əsəbiləşdilər?

Məktub məhkəmədən idi, uzun söhbətdir...

Deyəsən həmin ailəni tanıyırsız.

Bu küçələrdə yaşayan ailələrin xoşbəxtliyindən də, bədbəxtliyindən də xəbərim var. Tələli ilə yaxından-uzaqdan tanış olsam da, soraqlayan olsa, bizim üçün həmin ailələrin adı var, özü yoxdur. Poçtalyon sirr saxlamağı yaxşı bacarmalı və ən əsası, təmkinli davranmalıdır.



- Adı var, özü yoxdur?

- Hə, nəvəmin "köşfi"dir (red: gülür). Soruşur, baba, o nədir ki, adı var, amma özü yoxdur? Sən demə, cavabı "heç nə" imiş.

Söz düşmüşkən, poçtalyonun iki qızı, üç nəvəsi var. Hələ metropolitenədə işlədiyi vaxtlarda Bakıda şəxsi evi olmadığı üçün evlənməyə tələsməyib. Yalnız 8 illik təcrübədən sonra dövlətdən birotəqlı mənzil ala bilib.

Böyük nəvəsi 9-cu sinifdə təhsil alır. Deyir, evdə bütün günü kompüterlə oynayır, telefonla kiminləsə məktublaşırlar. Özüni isə smartfonu yoxdur. Rabitə işçisi olsa da, yeni texnologiyaları xoşlamır.

"Comiyyətə belə fikir formalaşsın ki, əvvəlki illərlə müqayisədə indi məktubların sayı azalıb. Əksinə, rəsmi məktublar daha çox gəlir. Doğrudur ki, sadə vətəndaşlar arasında məktublaşma təxminən 10 faiz təşkil edir. Onlar da əsasən xarici ölkələrdən, hərbi xidmət yerlərindən gəndirilən şanlı məktublardır. Məsələn, 2000-ci illərin əvvəllərində belə məktublar çox olurdu", - deyib söhbətinə davam edir.

- Necə yəni "şanlı"?

- Hə, mən sadə vətəndaşlar arasındakı məktubları şanlı adlandıram. Ona görə ki, belə məktubların insanlara çox dərin hissələr yaşatdığına şahidi olmuşam. Təxminən 15-20 il əvvəl bir bəy sevgilisi üçün xaricdən tez-tez məktub göndərirdi. Xanim hər məktubu alanda o qədər sevirdi ki... Düşünürdüm, sən bir məktubun şanına-şöhrətinə bax!

Yolboyu poçtalyonla salamlaşmayan qalmır. Onların arasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, qocaman həkim, dönməçi, komendant, evdar qadın da var idi. Ayaq saxlayıb poçtalyonla kef-əhval tutur, kimisə nəse deyir, kimisə nəse öyrənirdi. Hər biri ilə mehriban və təmkinli davranışı gözəndə yayırmı, bir az da emosiyasız baxışlarla onlara yol göstərir, lazım olduqda poçta yonlondırırdı.

Görəsən, doğrudan da, hər kəs nəse xəbər gözləyir?..

Elo ağımda bu sual dolayırdı ki, Məmmədli Rüstəmov sanki ürəyimi oxumuş kimi əlavə edir ki, "Əvvəllər insanlar bircə dostə gül, dösmlə, lap elə hansısa mahnının zümzüməsi ilə bir-birinə söz çatdırır, öz aralarında söhbətləşirdilər. İndi isə günlərlə danışıqlar, yazışmalar da, bir-birlərini anlamaq bilmirlər. Doğrudur ki, əksəriyyət qarşısındaqın dinləmir, sadəcə, danışmaq üçün növbə gözləyir. Mən hər iki nəslə gördüyüm üçün bu fərqi kəskin hiss edirəm", - deyib söhbəti dəyişir. Hiss olunur ki, mütaliəli olduğu üçün yenilikləri qəbul etməsə belə, qınamaqdan çəkinir.



Digər ünvana nəzər yetirəndən sonra bir az gileyilir. Deyir, hər yerdə poçt qutuları quraşdırılsa, bizim işimiz rahatlaşar.

- Budur, görək qalxq 12-ci mərtəbəyə. Qaydaya görə isə poçtalyonun 2-ci mərtəbədə yuxarıda yerləşən mənzillərə qalmaq öhdəliyi yoxdur. Poçt qutusu olsaydı, məktubu atardım, özləri götürərdilər...

Açıq, poçtalyonun arıq cüssəsində yorgunluq qətiyyəni hiss edilmir. Heç deməzən ki, gün ərzində saatlarla eyni küçələri dolayır, bir mənzildən düşüb, o birinə qalxır. İş yoldaşları deyir ki, Məmmədli Rüstəmov çox səliqəli və məsuliyyətli poçtalyondur. İdarədə, xidmət göstərdiyi ərazilərdə hamının sevimlisinə çevrilib, hörmət qazanıb. Bəlkə neçə-neçə poçtalyonun görməli olduğu işi təkbaşına icra edir. Əbəs yerə deyilməyib ki, əqidəsi olan bir insan, yalnız maraqları olan doxsan doqquz nəfərdən çoxdur. Marağ vaxt keçdikcə azalır, inamla başlanmış işə isə ruhumuzu və ürəyimizi qatdıqımız üçün uğur daima yol yoldaşımız olur. Görünür, bizim qəhrəman poçtalyonumuz da işinə olan sevgisi və inamı ilə bəlkə də doxsan doqquz poçtalyonun yükünü artıq 25 ilə yaxındır ki, öz çiyinlərində daşıyır.

Peşə sevgisi

Söhbətimizin əvvəlindəndə bəri demək istəyirəm ki, poçtalyon adı Mirzə Cəlil Novruzəlisini xatırladır. Deyir ki, bunu ona xatırladan çox adam olub. Amma bizim poçtalyonun poçt qutusu ilə ilk tanışlığı isə Novruzəlidəki kimi qeyri-adi olmayıb. Poçtalyon Məmmədlinin yazdığı ilk məktub 1956-cı ildə, hərbi xidmətdə olan böyük qardaşına olub. Elo adına yazılmış ilk məktubu da qardaşından alıb. Həmin məktubu ona çatdıran poçtalyonu soruşduqda isə köks ötürür.

- "Çapar dayı" tanıdığım tək poçtalyon idi. Elo bildirdim ki, dünyanın hər yerinə məktublara o çatdırır...

Görünür, başor övladı informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə hər zaman ehtiyac duyub. İnformasiyanı ötürmək üçün keçmişdə tonqallardan, qasidlərdən, qarçılardan və digər müxtəlif vasitələrdən istifadə edilmiş. Yazılı məlumatların qasidlər vasitəsilə ötürülməsi ölkəmizdə də qədim zamanlardan bəri mövcud olub. Azərbaycan ərazisində ilk məktub poçt rabitəsi 1818-ci ildə yaradılıb, əsgərə həsr edilmiş poçt markaları isə 1919-cu ildə dövrüyyəyə buraxılıb. Belə əlamətdar günlərdən biri də 1969-cu ildən etibarən hər il oktyabrın 9-da poçt işçilərinin peşə bayramı kimi qeyd edilən Ümumdünya Poçt Günüdür.

Məmmədli Rüstəmovun peşə sevgisindən bəhs edən, poçtalyonların həyat yoluna işıq tutan bu misralar da bütün poçt işçilərinə bayram təbrikdir. Ümumdünya Poçt Günü münasibətilə poçtalyonları təbrik edir, onlara çəvik və təmkinli olmağı arzulayıyıq.

Nəzrin QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"



OXUCULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zang vura bilərsiniz.

Azercell abunəçilərinin nəzərinə

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 12.10.2022 və 13.10.2022-ci il tarixlərdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, ararib yağış yağacağı ehtimalı var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin AZƏRTAC-ə verilən məlumatına görə, oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişiklik buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18°, gündüz 22-25° isti, Bakıda gecə 16-18°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, ararib yağış yağacağı ehtimalı var. Ararib duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 24-28° isti, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 9-14° isti olacağı ehtimalı var.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 20-25° isti olacağı ehtimalı var.

Balakon, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsa-



lərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 24-29° isti olacaq. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 9-14° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Törtər, Füzuli rayonlarının bəzi yerlərində şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 20-25° isti olacağı ehtimalı var.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsa-

şən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 5-9°, gündüz 10-15° isti olacağı ehtimal edilir.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 24-28° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lonkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, ararib yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 19-23° isti, dağlarda gecə 12-14°, gündüz 14-16° isti olacaq.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	
Ümumi yoluxmaların sayı	822 104
Ümumi sağalmaların sayı	811 597
Aktiv vəziyyətdə olanların sayı	580
Ümumi test sayı	7 271 311
Ümumi ölənlərin sayı	9 927
Bu gün 08.10.2022	
Yeni yoluxmaların sayı	77
Yeni sağalmaların sayı	89
Bu günə qədər test sayı	2 166
Bu günə qədər ölənlərin sayı	0

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	
Ümumi vaxtdən keçirilmiş vaxtdən keçirilmiş sayı	13 897 464
1-ci doza vaxtdən keçirilmiş sayı	5 385 257
2-ci doza vaxtdən keçirilmiş sayı	4 868 656
3-üncü doza vaxtdən keçirilmiş sayı	3 381 416
Ümumi vaxtdən keçirilmiş sayı	262 135
Bu gün 08.10.2022	
Yeni vaxtdən keçirilmiş sayı	837
1-ci doza vaxtdən keçirilmiş sayı	254
2-ci doza vaxtdən keçirilmiş sayı	210
3-üncü doza vaxtdən keçirilmiş sayı	316
Yeni vaxtdən keçirilmiş sayı	57

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə qardaşı

HAFİZ HÜSEYNZADƏNİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi və kollektivi Yasamal rayon prokuroru Elman Süleymanova anası


ƏDİLƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

«AZƏRBAYCAN»
qəzetinin reklam
xidməti

Qəzetin daim yenilənən
rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

BAŞ REDAKTOR
Bəxtiyar
SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanaitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmə, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir
Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 6502
Sifariş 2828
Qiyməti 40 qəpik